

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 234/3

5 oktyabr 2012-ci il

Auditorlar Palatası Şurasının “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri barədə” 2005-ci il 23 dekabr tarixli 159/5 sayılı (2009-cu il 26 yanvar tarixli 197/6 sayılı qərarı ilə əlavə və dəyişikliklər edilmiş) qərarının icra vəziyyətinin araşdırılması haqqında

Auditorlar Palatasının sədrinin “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri barədə” Auditorlar Palatası Şurasının 2005-ci il 23 dekabr tarixli 159/5 sayılı (2009-cu il 26 yanvar tarixli 197/6 sayılı qərarı ilə əlavə və dəyişikliklər edilmiş) qərarının icra vəziyyətinin araşdırılması haqqında” 2012-ci il 14 iyun tarixli 1/13 sayılı sərəncamına əsasən yaradılmış Komissiya (sədr - Q.Bayramov, üzvləri - M.Abbasov, N.Axundov, S.Gülməmmədov, İ.Hacıəzizov, M.Hacıyev, Z.Hüseynov, A.Qurbanov, Y.Namazəliyev, Q.Vəliyeva) tərəfindən həmin qərarının icra vəziyyətinin araşdırılması haqqında hazırlanmış Arayışı, bu məsələyə dair rəyçilərin (İ.Byramov, N.Talıbov) və Şura üzvlərinin təklifləri müzakirə edərək, Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Auditorlar Palatasının sədrinin “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri barədə” Auditorlar Palatası Şurasının 2005-ci il 23 dekabr tarixli 159/5 sayılı (2009-cu il 26 yanvar tarixli 197/6 sayılı qərarı ilə əlavə və dəyişikliklər edilmiş) qərarının icra vəziyyətinin araşdırılması haqqında” 2012-ci il 14 iyun tarixli 1/13 sayılı sərəncamına əsasən yaradılmış Komissiya tərəfindən həmin qərarının icra vəziyyətinin araşdırılması haqqında hazırlanmış Arayış nəzərə alınsın (əlavə olunur).

2. Auditorlar Palatası Şurasının “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri barədə” 2005-ci il 23 dekabr tarixli 159/5 sayılı (2009-cu il 26 yanvar tarixli 197/6 sayılı qərarı ilə əlavə və dəyişikliklər edilmiş) qərarına əsasən tövsiyə olunan minimum həddən aşağı məbləğə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən bağlanan və icra edilən müqavilələrin iş və yekun sənədlərinin yoxlanılması məqsədilə Xüsusi Komissiyanın yaradılması məqsədmüvafiq hesab edilsin.

3. Keyfiyyət nəzarət Komitəsinə (M.Abbasov, İ.Bayramov) tapşırılsın ki, bir həftə ərzində bu qərarın 2-ci bəndində nəzərdə tutulmuş Xüsusi Komissiyanın yaradılması barədə öz təkliflərini hazırlayıb təqdim etsinlər.

4. Keyfiyyət nəzarət Komitəsinə (M.Abbasov, İ.Bayramov) tapşırılsın ki, auditor xidmətinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi üzrə 2013-ci il üçün iş planının hazırlanmasında müzakirə edilən Arayışın nəticələri nəzərə alınsın.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV